

NİKEL VƏ KADMİUMUN POLİMER XELATƏMƏLƏĞƏTİRİCİ SORBENTLƏRLƏ QATILAŞDIRILARAQ TƏYİNİ

A.U. Qasımovə, S.S. Bəkirova, F.N. Bəhmənova, F.M. Cırəqov

Bakı Dövlət Universiteti

ciraqov@mail.ru

Təqdim olunan işdə əsas məqsəd malein anhidridi-stirol sopolimeri əsasında sintez olunmuş xelatəmələğətirici sorbentlərlə nikel(II) və kadmium(II) ionlarının qatilaşdırılaraq təyini üçün yeni təyinat metodikalarının işlənilməsidən ibarətdir.

Tədqiqat zamanı metalların kimyəvi təmiz $\text{NiSO}_4 \cdot 7\text{H}_2\text{O}$ və $\text{Cd}(\text{NO}_3)_2 \cdot 4\text{H}_2\text{O}$ duzlarının məhlullarından istifadə edilmişdir. Bu metal ionlarının məhlulları ədəbiyyatda məlum olan metodika əsasında hazırlanmışdır. Məhlulda ion qüvvəsinin lazımı qiymətini yaratmaq üçün kimyəvi təmiz KCl duzu məhlulundan istifadə edilmişdir. Sistemdə lazımı pH yaratmaq üçün ammonyak-asetat bufer məhlullarından ($\text{pH}=3-11$), HCl fiksanalından ($\text{pH}=0-2$) istifadə edilmişdir. KOH məhlulu kimyəvi təmiz kalium-hidroksiddən hazırlanmış və qatılığı standart HCl məhlulu ilə titrlənərək dəqiqləşdirilmişdir.

İş zamanı polimer xelatəmələğətirici sorbentlər tədqiq olunub. Sorbentlərin sintezi zamanı formaldehid və görtürülmiş aminin qarşılıqlı təsirindən davamsız karbonilamin alınır. Alınmış karbonilamin makromoleküllarda olan karboksil qrupları ilə qarşılıqlı təsirdə olur və görtürülmiş amin fraqmenti makromalekula daxil olur. Alınmış sorbent isti su ilə bir neçə dəfə yuyularaq 50°C -da quruducu şkafda sabit çəkiyə qədər qurudulur.

Sintez olunmuş sorbentlər vasitəsilə nikel(II) və kadmiumun(II) sorbsiya şəraiti tədqiq edilmişdir. Metalların xelatəmələğətirici sorbentlərlə qatilaşdırılmasına mühitin pH-nin təsiri öyrənilmişdir. Sorbentin sorbsiyası statik şəraitdə tədqiq edilmişdir. Sorbsiyanın optimal pH-nı müəyyən etmək üçün tutumu və forması eyni olan 8 ədəd stekan götürülür. Hər bir stekana bərabər miqdarda (50 mq) sorbent əlavə edilir. Stekanların hər birində metal ionlarının qatılığı və maye fazanın həcmi sabit saxlanılır. Dəyişən parametr yalnız mühitin pH-ı olur. Tədqiqatın nticələri göstərdi ki, sorbentlərin maksimal sorbsiyası pH 5-6 intervalında müşahida olunur.

Sorbsiyaya ion qüvvəsinin təsiri tədqiq edilmişdir. Tədqiq olunan heterogen sistemdə məhlulun ion qüvvəsinin 0,8 qiymətinə qədər artması sorbsiya dərəcəsinə təsir etmir. Ion qüvvəsinin sonraki artımı metal ionlarının sorbsiya dərəcəsinin azalmasına səbəb olur. Bu makromolekulda olan koordinasion aktiv qrupların, həmçinin metal ionlarının ion əhatəsinin artması nəticəsində kompleks əmələ gəlmənin ehtimalının azalması ilə əlaqədardır. Sorbsiyanın zamandan asılılığı da araşdırılmışdır. Sorbsiya prosesinin zamandan asılılığı göstərir ki, statik şəraitdə tam sorbsiya tarazlığının yaranmasına 2,5 saat vaxt lazımdır.

Sorbsiya prosesinə metal ionlarının qatılığının təsiri tədqiq edilmişdir. Bütün tədqiqatlar optimal pH-da aparılmışdır. Məhlulda $\text{Ni}(\text{II})$ və $\text{Cd}(\text{II})$ ionlarının qatılığı artdıqca sorbentin sorbsiya tutumu artır və $6 \cdot 10^{-3}$ mol/l qatılığında isə maksimal olur.

Sorbsiya proseslərinin optimal şəraitləri müəyyən edildikdən sonra nikel(II) və kadmium(II) ionlarının sorbentlərdən desorbsiyası da tədqiq edilmişdir. Bu məqsədlə

eyni qatılıqlı müxtəlif mineral turşuların (HClO_4 , H_2SO_4 , HNO_3 , HCl) təsiri öyrənilmişdir. Bu məqsədlə tutum və forması eyni olan müxtəlif qablarla tərkibində eyni miqdarda metal ionu olan bərabər kütləli sorbent nümunələri əlavə edilir. Maye fazanın həcmini və turşuların qatılıqlarını dəyişməklə desorbsiya təcrübələri qoyulur. Metal ionunun götürülmüş turşunun hansı həcm və qatlığında maksimum desorbsiya olduğu müəyyən edilir. Eksperiment göstərdi ki, ən yaxşı desorbsiyaedici HClO_4 turşusudur.